

Umyaqubun 60 yaşı var. O, duldur. Lakin özünü dul hesab etmir. Məsələ burasındadır ki, onun tacir eşi altı il bundan əvvəl ticarət məqsədi ilə Mosul şəhərinə getmiş, bu günə kimi qayıtmamışdır. Onun sağ olub-olmaması haqqında isə heç bir məlumat yoxdur. Camaat onu ölmüş sayır. Umyaqub isə belə dedi-qoduya fikir vermir. Bu danışçıları o, paxılıq kimi qəbul edir və döñə-döñə söyləyir ki, onun qəlbindən galen "gizli səs" deyir ki, eşi sağdır. "İnsanın qəlbini onun üçün sübutdur".

bu qədər həvəsləndirən nə idi?

Birinci, Umyaqub belə hesab edirdi ki, uzun ömr Allah tərəfindən yaxşı adamlara verilmiş hadiyyədir.

İkinci isə o idi ki, Umyaqubun qeyri-adı bir toyuğu var idi. Umyaqub həmin toyuğu öz balası kimi sevirdi. Əgər o, əlsəydi, yəqin ki, Umyaqub da öldəri. Çünkü Umyaqubda həyatə olan məhəbbət, toyuga olan məhəbbətdən sonra idi.

Üçüncü səbəb bu idi ki, Umyaqub çoxdan bəri onun ölümüնü gözleyən qonşusunun acığına yaşa-maq isteyirdi. O bu qonşusuna əz-

ra atır, çuxurda uzanırdı.

Təbiət "Sinyora"ya toyuqlara xas olan bütün gözəllikləri bəxş etmişdi. Onun çatışmayan bir cəhəti vardısa, o da yalnız quyrugunun olmamasıydı. Quyrug yerində onun yalnız bir lələyi dik durmuşdu.

Toyuqla Umyaqub bir-birini yaxşı başa düşürdü, hətta bir yerde yemək yeyirdilər. Onların bir-birinə məhəbbəti hədsiz idi. "Sinyora" həftədə beş dəfə yumurtalar, Umyaqub da onları aparıb dövlətlə adamları satardı. Bir gün Umyaqub gördü ki, hində yumurta yoxdur. İkinci, üçüncü, dördüncü gün də yumurtalar yoxa çıxdı. Umyaqub hissələnmişdi. O, elə biliirdi ki, toyuq gedib "Umsaalilin" həyətində yumurtalar. Bunun üstündə iki qonşu bir-biri ilə vuruşdular. Onlar elə bərk qışqırıldır ki, ətrafdakıların az qalrıdı qulaqları batsın. Umyaqub "Umsaalil"dən 10 yumurta tələb et-sa da, bir yumurta belə ala bilmədi.

Ertəsi gün daha böyük bədənətlik baş verdi. "Sinyora" itmişdi. Umyaqub qəm-qüssəyə batdı. Qonşular ona ürək-dirək verir, sakitləşdirirdilər. Onlar deyirdilər ki, yəqin "Sinyora"ni oğurlayıblar. Umyaqub deyilənlərin heç birinə inanmadı. Nəhayət, o, fikirdən yorğan-döşəyə düdü. Üç həftədən sonra isə öldü. Qonşular yığışır Umyaqubun cənəzəsini qəbristənləğə apararkən "Umsaalil"in qızı birdən cingiltili bir səsən qışqrıldı:

- "Sinyora" burdadır! "Sinyora" burdadır!

Həmi çəvrilib arxaya baxdı: "Sinyora" gəlirdi, dalınca da 10 balaca sarı cücə. "Sinyora" cücelərin müşayiəti ilə Umyaqubun evinə daxil oldu. Başını o tərəf - bu tərəfə çevirib, evin dörd tərəfinə göz gəzdirdi. Sonra Umyaqubun çarpayışına yanaşib təccübələ boş yatağa baxdı. Sahibisi üçün dəri xırımı "Sinyora" da sanki dil açıb deyirdi: "Bu mən, bu da mənim balalarım. Bəs sən hardasan, Umyaqub?".

Umyaqubun toyuğu

Mixail Nuayme (Livan)

Adının Umyaqub¹ olmasına baxmayaq, bu qadın sonsuz idi. Onun öz fəlsəfəsi vardı: "Həyat mübarizədir. İnsan insanın düşmənidir. Ömrə bir səsdir. Xalq arasında özəsindən qorxan adamə yüngül adam deyirlər. Belə adamlar toləbatını öz iradəsinə təbə etdirə bilirlər. Ömr isə yiğmaq üçündür, xərcələmək üçün deyil. O adamın ki, cibi doludur, qarnı boşdur. "İsrəfiqliq"² o deməkdir ki, qarnın tutandan artıq yeyəsən. Bacardiça çox yiğəsan. Xalq arasında deyərlər. "Damatama gəl ola!". Ehsan vermək cinayətdir. Allahın öz mühakiməsi var. O, birini həddindən artıq varlı, digərini isə yoxsul yaradır. Əgər sənin yoxsula yazığın golırsə və ona öz ruzindən verirsinə, deməli sən Allahın əmrinə eks gedirsin. Qonaqpərvərlik isə axmaqlıqdır. Sənin çörəyini yeyirən, sonra isə səni əla salıb güllürən".

Umyaqubun fəlsəfəsi belə idi. O, hər gün öz fəlsəfəsinə riayət edir və onu həyata keçirirdi.

Əcəl ondan cəmi bir neçə adımdan aralı idi. Lakin ölümün adı galəndə o, çox qorxar və qətiyyətlə deyərdi: "Ölüm? Yox, yox. Mən yaşamaq istəyirəm!".

Görən Umyaqubu yaşamağa

raildən daha çox nifret bəsləyirdi.

Umyaqubun qonşusu da onun kimə xəsis idi. Lakin qonşusunun ürəyində xəbəslilik da vardı. O, bir tika çörək və ya bir qədər pul üçün hər cür alaçqə hərəkatlərə ol atmaq hazır idi. Umyaqub şübhəlenirdi ki, qonşusu onun evindən bezi şəyərərək ona qəzəbələnmişdir. Hami bu qadını "Umsaalil" çağırırdı, yəni "ziyilli". Bu adı Umyaqubun qonşusuna ona görə vermişdilər ki, onun burnunda və çənasında çoxlu ziylər vardı. Qonşunun yeganə oğlu ölmüş, üç qızı qalmışdı. 10-15 yaşlarında olan bu qızlara o bütün günü çörəkdən çox söyüv və qapaz yedirdər. Qonşu ilə Umyaqub arasında möhkəm düşməncilik vardi.

Umyaqubun yeganə təsəlliisi onun "Sinyora" adlı toyuğu idi. Toyuğun lələkləri kimi qara tükləri da işlədirdi. Sol tərəfə əyilmış pipipi bir gözünün üstündən azacıq örtür, uzun, nazik, ince ayaqları ona xüsusi bir yaraşq verirdi. "Sinyora" kəkklik kimi gəzirdi. Umyaqub üçün on böyük seadət isti yay günlərində kandarda oturub "Sinyora"nın yumşaq torpağı eşələməsindən həzz almaq idi. Toyuq torpağı eşib ayağı ilə kəna-

¹ Umyaqub – Yaqubun anası deməkdir.